



Doğma, canım-varlığım qədr
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır

İlham Əliyev



Qəzet 1921-ci
ildən çıxır

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 220 (20.874)

23 noyabr 2013-cü il, şənbə

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Bakının Səbail Rayon İcra Hakimiyyətinin Üzeyir Hacıbəyli küçəsində yerləşən binasının əsaslı yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov görülmə işlər barədə Prezident İlham Əliyevə məlumat vermişdir. Bildirilmişdir ki, bina əsaslı şəkildə yenidən qurulmuş, burada çalışan əməkdaşlar üçün ən müasir tələblərə cavab verən şərait yaradılmışdır. Binadakı iş otaqlarının hamısı müasir tələblər səviyyəsində qurulmuş və lazımı texniki vasitələrlə təmin edilmişdir. İnzibati binanın kommunikasiya və rabitə xətləri də yeniləri ilə əvəz olunmuşdur.

Binaya bitişik 6 mərtəbəli yeni korpusda inşaat işlərinin davam etdirildiyi bildirilmişdir.

Dövlətimizin başçısının tapşırığı ilə rayonun Badamdar qəsəbəsində inşa olunacaq yeni idman zalının layihəsi ilə də tanışlıq olmuşdur. 2400 kvadratmetr ərazisi olacaq bu idman zalında ən müasir şəraitin yaradılacağı bildirilmişdir.

Görülən işlərlə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

* * *

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Mohamed Keytanın etimadnaməsini qəbul etmişdir.



Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda açıq dərslər keçilmişdir. Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi açıq dərslərdə məktəbin tarix müəllimi Aynur Mustafayeva ümummilli liderimizin xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışaraq bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi məhz xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik

Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan



etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək uğurlu inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atməsi, milli məqsədlər naminə ən nüfuzlu tribunallardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Azərbaycan dahi rəhbər Heydər Əliyevin fəal diplomatiyası sayəsində dünya dövlətlərinin və aparıcı ictimai təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə mü-

nasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi Azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi,

onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması xalqımızın böyük oğlu Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu öndər öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zamanımızın görkəmli siyasi xadimi kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir. Sonra açıq dərslərin iştirakçıları muzeydəki eksponatlarla tanış olmuşlar.

Muxtar respublikada quşçuluq təsərrüfatlarının birliyi yaradılıb



Dünən Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası tərəfindən muxtar respublikada Quşçuluq Birliyinin yaradılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə muxtar respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının rəhbərləri iştirak ediblər.

Tədbiri konfederasiyanın sədri Abbas Babayev açaraq yeni yaradılan Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyi haqqında məlumat verib. Qeyd olunub ki, birlik muxtar respublikada quşçuluq təsərrüfatının ictimai birliyi olub, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, quşçuluq təsərrüfatı ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirən, onların hüquqi və iqtisadi mənafehlərini müdafiə edən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır. Birlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qüvvədə olan digər normativ-hüquqi aktlarını və özünün Nizamnaməsini rəhbər tutur.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişaf naziri Famil Seyidov muxtar respublikada sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından danışib. Bildirilib ki, muxtar respublikada çoxsaylı sahibkarlıq subyektləri fəaliyyət göstərir. Bu subyektlər içərisində quşçuluq təsərrüfatları da var. Həmin təsərrüfatlar yaradılmış şərait hesabına

muxtar respublikada əhalinin zəruri ərzaq məhsullarından sayılan yumurta və quş ətinə olan ehtiyacının yerli istehsal hesabına ödənilməsinə öz töhfələrini verirlər. Famil Seyidov tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, birliyin yaradılmasında məqsəd birlik üzvlərinin mövcud potensialını düzgün istiqamətləndirməkdən, əhalinin məşğulluğunu və quşçuluq təsərrüfatlarının fəaliyyətini gücləndirməkdən ibarətdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov çıxış edərək bildirib ki, muxtar respublikada ərzaq təhlükəsizliyinin qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Davamlı xarakter alan belə tədbirlər regionda yerli ərzaq məhsulları istehsalında mühüm rol oynayır. Ona görə də bu gün daxili bazarda yerli istehsalın xüsusi çəkisi xeyli artıb. Yaradılan yeni birlik həmin istiqamətdə həyata keçirilən tədbirlərin daha bir nümunəsidir. Ekoloji cəhətdən təmiz quşçuluq məhsullarının istehsalında muxtar respublikada xeyli təcrübə qazanılıb. Əminlik ki, yaradılan şəraitdən, qazanılan təcrübədən istifadə etmək və baytarlıq xidməti ilə sıx əlaqə saxlamaqla bundan sonra muxtar respublikada quşçuluq təsərrüfatlarının fəaliyyəti yeni mərhələyə qədəm qoyacaqdır.

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Şəmsəddin Sevdimaliyev çıxışında qeyd edib ki, muxtar respublikada quşçuluq təsərrüfatlarının yaradılması üçün geniş imkanlar var. Bu imkanlardan biri də təsərrüfat yaratmaq istəyənlərə dövlət maliyyə dəstəyinin göstərilməsidir.

Sonra Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyinin 7 nəfərdən ibarət idarə heyəti seçilib. İdarə heyətinin üzvləri gizli səsvermə yolu ilə Naxçıvan Muxtar Respublikası Quşçuluq Birliyinin sədrini, sədr müavinini və birliyin nəzarət-təftiş komissiyasının üzvlərini seçiblər. Qeyd edək ki, sahibkar Nurəddin Babayev birliyin sədri, Teymur Rzayev isə sədr müavinini olub.

Tədbirə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev yekun vurub.

Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına təkan verir.

Ötən illərdə olduğu kimi, cari ildə də magistral, şəhərdaxili və kənd yollarının

Naxçıvan şəhərinin avtomobil yolları yenidən qurulur



müasir səviyyədə qurulması, yeni yol infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu tədbirlərdən muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri də bəhrələnilir. Naxçıvan şəhəri ərazisinin gündən-günə böyüməsi ilə əlaqədar yolların təmir və tikintisinə də tələbat artıb.

Şəhərdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə əlaqədar olaraq aparılan işlərdən sonra yolların istismara yararlılığını təmin etmək məqsədilə təxirəsalınmaz işlər görülür, qazıntı zamanı kommunikasiya xətlərinin zədələnməməsinə diqqət yetirilir, yol yataqları standartlara uyğun olaraq bərpa edilir, yollara keyfiyyətli asfalt örtük salınır və yol kənarlarına yağış sularının axıdılması üçün suötürücülər qoyulur. Cari ildə Naxçıvan şəhərində yol tikintisi sahəsində aparılan ən irimiqyaslı tədbirlərdən biri Heydər Əliyev prospektindəki avtomobil yolunda həyata keçirilib. Burada işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları reallaşdırıblar. Hazırda



aparılır. Yol inşaatçıları üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışırlar.

Xatırladaq ki, bu ilin aprel ayında Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin yeni asfalt zavodu fəaliyyətə başlayıb. Zavod asfalt istehsalı sahəsindən və daş-çınqıl karxanasından ibarətdir. Zavodda avadanlıqlar dəstəsinin quraşdırılmasına 1 milyon 748 min manat vəsait sərf olunub. İstehsal gücü saatda 125 ton olan zavodun həyətidə tutumu 1350 ton olan bitum anbarı yaradılıb, yeməxana istifadəyə verilib. Daş-çınqıl karxanasında istehsal gücü saatda 120 kub olan daşdoğrayan aqreqat quraşdırılıb, 4 çeşiddə məhsul istehsalına başlanılıb. Yeni texnologiya avadanlıqda istehsal olunan qum və çınqıl öz keyfiyyəti ilə seçilir. Ümumi sahəsi 5100 kvadratmetr olan kilid daş istehsalı se-xində də müasir avadanlıqlar quraşdırılıb. Burada 6 çeşiddə kilid daş istehsalı həyata keçirilir.

Xəbərlər şöbəsi

Yazıya giriş

Ordubad rayonunun Ələhi, Xurs və Nürqüt kəndləri rayonun Gəmiqaya qolu üzərində yerləşir. Bu qol rayondakı 4 istirahət və turizm zonasından biridir və yay aylarında ilin 4 fəslini də bu zonada müşahidə etmək mümkündür. Adıçəkilən yaşayış məntəqələrində noyabr ayının 12-də yeni sosial obyektlər istifadəyə verilib. Həmin kəndlərə üz tutmağımız bu ünvanlarda yaşayan insanlarla görüşmək, göstərilən dövlət qayğısı müqabilində onların ürək sözlərini eşitmək idi. Yol boyu düşüncələrimə hakim olan isə bu idi ki, 20 ildən artıqdır, blokada şəraitində yaşayan, qısa müddət ərzində 10 illərə bərabər inkişaf və tərəqqi yolu keçən bir məmləkətdə yaşayan insanlar dünənimizlə bu günümüz arasında olan əsaslı dəyişiklikləri necə dəyərləndirirlər? Belə inkişaf onların həyat tərzində özünü necə göstərir? Bu suallara getdiyimiz yaşayış məntəqələrində cavab tapmağa çalışdıq.

Bura Ələhidir və ya ilk təəssüratlar

Ələhi kəndi Bist kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin tərkibindədir. Bu yaşayış məntəqəsinin sakinləri həmin gün 3 yeni obyektin açılışında iştirak ediblər. Obyektlərdən biri kənd ümumi orta məktəbi, digərləri kənd və xidmət mərkəzləridir. Bist kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hüseyn Hüseynovla kənd mərkəzində görüşürük. Hüseyn müəllim böyük diqqət və qayğıdan doğan sevinclə minnətdarlığını bildirir. Deyir ki, bu gün Naxçıvan-Ordubad magistralının Aza kəndi ərazisindən ayrılan yol üstə hansı kəndə üz tutsan, mütləq kompleks quruculuq tədbirləri həyata keçirildiyinin şahidi olacaqsan.

Onunla yolumuzu Ələhi məktəbindən salırıq. Məktəbin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talibovun sözlərini xatırlayıram: **“Bu gün ölkəmizdə məktəb işinə xüsusi diqqət və qayğı göstərilir. Şəhər və rayon mərkəzlərində, ucqar dağ kəndlərində yeni məktəb binaları tikilir, tədris səviyyəsi yüksəldilir. Bu gün dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, çətin dağlıq ərazidə yerləşən Ələhi kəndində müasir məktəb binasının istifadəyə verilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Bu eyni zamanda ölkəmizdə insan amilinə verilən qiymətin bariz nümunəsidir”**.

Yeni məktəb binası 88 şagird yerlikdir. Burada bir faktı xüsusi vurğulamağa ehtiyac var. Məktəbdə 5 sinif komplektində 14 şagird təhsil alır. Bu sayda şagirdi olan məktəb üçün üçmərtəbəli bina inşa edilməsi inkişafı təhsildən keçən doğma məmləkətin sabahına cavabdehlik hissinin nəticəsidir.

Məktəb binası kənd meydanına yaxın ərazidə, yolun solunda tikilib. Uzaqdan göz oxşayır. Ərazidə gül-

Ələhi kəndindən görünüş



Müasirləşən kəndlərimiz

Ucqar kəndlər də abadlaşır

Ələhi, Xurs və Nürqüt kəndlərində bir gündə 8 obyekt istifadəyə verilib

karlıq salınıb. Ələhinin hüsnünə yeni gözəllik bəxş edən məktəb binası yaxınlığında kənd sakinləri ilə görüşürük. İkibir, üçbir söhbət edən sakinlərin hamısı razılıq edirlər. Kənd sakini Rəfael Sədiyev deyir ki, Ələhi kəndi mövcudluğu dövründə belə qayğı görməyib. Bir neçə gün əvvəl kənd sakinlərinin ixtiyarına verilən bu obyektlər kəndin simasını tamamilə dəyişdirib. Bu gün ələhililər həm də ona sevinirlər ki, yeni tikililər Naxçıvan şəhərində, rayon mərkəzlərində tikilənlərdən seçilmir, hər cür şəraiti var. Kənd adamının sosial problemləri həll olunubsa, deməli, insanların öz torpağına bağlılığı güclənib, qurmaq-yaratmaq əzmi yüksəlib.

Müəllim Zakir Cabbarov da söhbətə qoşulur: – Ələhililər çətinliyə dözməyi bacaran insanlardır. Buna baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində onların da bəzilərinə ruh düşkünlüyü sezilirdi. Belələrini qınamaq da olmurdu. Niyə? Məktəb yararsız vəziyyətdə idi, uyğunlaşdırılmış binada yerləşdirilmişdi. Səhiyyə xidməti undulmuşdu, müasir informasiya texnologiyalarından istifadə barədə söhbət etməyə dəyməzdi. Sevinirik ki, muxtar respublikanın digər ucqar dağ kəndləri kimi, Ələhinin də problemləri öz həllini tapdı, özü də yüksək səviyyədə. Bu isə həm biz müəllimlərin, həm də kənd sakinlərinin məsuliyyətini artırıb. Bütün gücümüzə çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq, fərdi təsərrüfatları inkişaf etdirək, muxtar respublika iqtisadiyyatının gücləndirilməsinə töhfələrimizi verək.

Yaşayış məntəqəsində istifadəyə verilən yeni kənd mərkəzi insanların rahatlığının təmin olunması, sakinlərin problemlərinin vaxtlı-vaxtında həll edilməsi məqsədi daşıyır. Kənd mərkəzində fəaliyyət göstərəcək qurumlar üçün lazımi iş şəraiti yaradılıb. Açılış mərasimində Ali Məclisin Sədri tövsiyələrini verərək deyib: **“Dövlət qurumları və müvafiq icra strukturları kənd yaşayış məntəqələrində səhiyyə, rabitə və**

Xurs kəndindən görünüş



təhsil sahəsində işlərin günün tələbləri səviyyəsində qurulmasını daim diqqət mərkəzində saxlamalıdır. Bu gün Ələhi kəndində görülən işlər bu ucqar dağ kəndi ilə şəhər arasındakı fərqi azalmasına səbəb olmuşdur. Ona görə də sakinlər tikilənləri, qurulanları qorumalı, kəndin abadlaşması istiqamətində bundan sonra da çalışmalıdır”.

Xurs müasir yaşayış məntəqəsinə çevrilib

Yolumuz Xurs kəndindədir. Həmin gün bu yaşayış məntəqəsində də kənd tam orta məktəbinin binası, kənd və xidmət mərkəzləri qapılarını xursluların üzünə açıb.

Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan məktəb binası 110 şagird yerlikdir. Bu məktəbdə 27 şagirdin təlim-təربiyəsi ilə 16 müəllim məşğul olur. Sadə bir hesablamaya aparaq: bir müəllimə iki şagird belə düşmür. Deməli, uğur qazanmaq üçün daha geniş imkanlar yaradılıb. Qalır ki, bu imkanlardan səmərəli istifadə edəsən. Kənd sakini Ələkbər Səfərov bu fikrimizi təsdiq edir. Deyir ki, bu gün Naxçıvanda belə quruculuq tədbirlərinin həyata keçirilməsi adi hala çevrilib. Belə tədbirlər ondan ötrüdür ki, insanların tələbatları ödənilsin, onların yaxşı yaşaması

təmin olunsun, sağlamlılıqlarının qeydinə qalınsın, potensiallarından səmərəli istifadə edilsin.

Digər obyektlərə də baş çəkdi. Yaradılan şəraitlə tanış olduq. İnsanların hələ də sevinc içərisində olduqlarını duymaq çətin deyildi. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Məhərrəm Həbibov bildirdi ki, muxtar respublikanın kənd yaşayış məntəqələrində aparılan kompleks quruculuq tədbirləri bu gün şəhərlə kənd arasındakı fərqi aradan götürməkdədir. Odur ki, belə tədbirlər məktəb şagirdlərindən tutmuş kəndin ən yaşlı sakininə qədər hamını ürəkdən sevinidir. Məktəbli sevinir ki, müasir binada təhsil alacaq, torpaq adamı düşünür ki, evinin bəzi ehtiyaclarını ödəmək, xəstəsini sağaltmaq üçün rayon mərkəzinə üz tutmayacaq. Bununla, əlavə xərc çəkməyəcək, vaxt itirməyəcək.

Kənd sakini Məmmədhasən Səfərov icra nümayəndəsinin sözlərini təsdiqləyir: – Bütün bu işləri görənləri sağ olsunlar. Daha heç bir xurslunun bugünkü yaşayışından narazılıq etməyə haqqı yoxdur. Məktəbi var, dükanı var, bərbərxanası, hətta gözəllik salonu da var. Həyatıyanı təsərrüfatında da nə istəsə, əkib-becərməyə şərait yaradılıb, – deyərək gülümsəyir və əlavə edir: – Bizim kimi yaşlı adamlar üçün də hələ yaşamağa dəyər.

Dağ kəndlərində quruculuq tədbirlərinin öz çətinlikləri var

Qeyd edək ki, rayonda ilk yeni məktəb binalarından biri – Nürqüt kənd tam orta mək-

təbinin binası 2002-ci ilin avqust ayında istifadəyə verilib. Cari ilin mart ayında isə binada əsaslı təmir işləri aparılıb, yeni korpus tikilib. Məktəb 110 şagird yerlikdir.

Kənd əhalisinə daha bir qayğı isə məktəb binasında iki otaqdan ibarət feldşer-mama məntəqəsinin yaradılmasıdır.

Nürqütə gəlişimiz şagirdlərin payız tətilinə təsadüf etmişdi. Ancaq müəllimlər məktəbdə idi. Müəllimlərlə görüşüb onları yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik etdik, gələcək işlərində uğurlar arzuladıq. Məktəbin direktoru Qüdrət Quliyev bildirdi ki, Nürqüt kəndi muxtar respubli-

kanın ən ucqar zirvəsində yerləşsə də, ilk dövlət qayğısı görən yaşayış məntəqələrindən biridir. Odur ki, bu il kənddə məktəb binasının yenidən qurularaq və yeni xidmət mərkəzinin tikilərək istifadəyə verilməsini bu qayğının davamı hesab edirlər. Həmsöhbətimiz bir qədər əvvələ qayıdaraq deyir: – Bir vaxtlar yolların bərbad vəziyyəti xüsusən qarlı-yağışlı havalarda insanları yola çıxmağa qorxudurdu. Elektrik enerjisi və yanacaqın olmaması isə ən böyük dərdlərimizdən idi. Bütün bunlar kənd adamlarını öz yurd yerlərindən didərgin salmışdı. Evlərin qapılarına vurulmuş qıfıllar pas atmışdı. Şükür Allaha, bu gün hər bir nürqütlinin evində işıq yanır. Kəndin gecələri gündüzündən seçilmir.

Kənd camaatı ilə də həmsöhbət olduq. 83 yaşlı kənd sakini Məhəmməd Məmmədov: – Dövlətimizin ucqarlarda yaşayan insanlara qayğısı məni də ürəkdən sevindirir. Bir neçə ay ərzində xeyli quruculuq işi görüldü. Belə işlərə bu gün Naxçıvanın hər yerində rast gəlmək olar. Ancaq ucqar kəndlərdə tikinti işləri aparmağın ayrıca çətinlikləri var. Dağ yolları ilə buraya tikinti materialları daşımağı göz önünə götürmək kifayət edər. Ancaq dövlətimiz öz vətəndaşlarının yaxşı yaşaması üçün bütün çətinlikləri dəf etmək gücündədir.

Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, ət satışı yeri və ərzaq mağazası fəaliyyət göstərir. Mağazada muxtar respublikamızda istehsal olunan keyfiyyətli ərzaq və sənaye məhsullarının satışına daha çox üstünlük verilir.

Üç-dörd saatlıq görüşlərdən, dağ kəndlərinin dağ vüqarlı insanları ilə söhbətlərdən aldığım zəngin təəssüratlarla bu ucqar yurd yerlərindən ayrılıram. Bir neçə il əvvəlləri xatırlayıq, düşünerəm: Bu illərdə dəyişən və dəyişməyən nədir? Sualın cavabı genişdir: Kəndlərimizin siması dəyişib, bu yaşayış məntəqələri müasirlik donuna bürünüb, insanların rifah halı yaxşılaşdırılıb, təfəkkür tərzı yenilənib, qurub-yaratmaq arzuları güclənib. Dəyişməyən isə uzun illər müxtəlif problemlər məngənəsində boğulan insanların dövlətçiliyimizə, müstəqilliyimizə, yurd yerlərimizə böyük və dərin sədaqətidir.


Nürqüt kəndində tam orta məktəb binası



Naxçıvan ərazisinin Nuh Peyğəmbərlə bağlı olduğunu təsdiqləyən daha bir mənbə

Və yaxud almaniyalı hərbcı-səyyahın XIV əsr Naxçıvan şəhərləri ilə bağlı yazdığı bəzi məlumatlar necə təhrif olunub?

Naxçıvanın Nuh Peyğəmbərin Dünya tufanından sonra quruya çıxdığı ilk yer olması ilə bağlı son illər genişlənməkdə olan tədqiqatlar getdikcə daha əsaslı dəlillər ortaya qoymaqladadır. Bu istiqamətdə tədqiqat aparan tarixçilər bir çox mənbə və qaynaqlara, səyyah, hərbcı və rəssamların əsərlərinə, fotoşəkillərə və xalq arasında yayılmış əfsanə və rəvayətlərə əsaslanırlar. Orta əsrlərdə Naxçıvanın tarixi-coğrafiyası ilə bağlı mənbələrə əsaslandıraraq Naxçıvan ərazisinin Nuh Peyğəmbərlə bağlılığı haqqında məlumat verən daha bir mənbəyə rast gəlirik. Bu orta əsr mənbəsi XIV əsrin sonu XV əsrin əvvəllərində yaşamış İohann Şiltberqerin 1394-cü ildən 1427-ci ilədək Avropa, Asiya və Afrikaya səyahətindən bəhs edən “Reisebuş”u və yaxud “Səyahət kitabı”dır. Qeyd edək ki, bu səyahətnaməni 1867-ci ildə Novorossiya (Odessa) Universitetinin professoru, ümumtarix elmləri doktoru F.K.Braun (1804-1880) “İohann Şiltberqerin səyahətnaməsi” adı altında qədim alman dilindən rus dilinə tərcümə etmişdir. Məhz Braunun tərcüməsindən sonra bu səyahətnamə ingilis və alman dillərində çap olunmuşdur. Azərbaycanca isə səyahətnamə akademik Ziya Bünyadovun redaktəsi ilə 1984-cü ildə rus dilində çapdan çıxmışdır. Bu kitab Türkiyədə isə “Türklər və tatarlar arasında (1394-1427)” adı ilə tanınır.



Nuh Peyğəmbərin məzarüstü türbəsi



Bəs İohann Şiltberqer kimdir? O, 1381-ci ildə Münhen və Freysinq şəhərləri arasında yerləşən Hollerndə əsilzadə ailəsində dünyaya gəlmişdi. 1394-cü ildə macar kralı Sigizmundun Osmanlı imperiyası ilə müharibəyə başlaması ərəfəsində onun ordusuna qoşulmuş, 28 sentyabr 1396-cı ildə Nikopolis müharibəsində yaralanaaraq türklər tərəfindən əsir alınmışdı. Sonradan isə I Sultan Bəyazid onu orduda xəbərci (carçı) kimi xidmətə cəlb etmiş və o, bu vəzifədə 1402-ci ilə qədər fəaliyyət göstərmişdir. Osmanlı ordusunun tərkibində Şiltberqer Anadolu və Misirə səfərlər etmişdir. Ankara müharibəsindən sonra Əmir Teymura xidmət etməyə başlayan Şiltberqer Qafqaz və Mərkəzi Asiya ölkələrini Teymurun ordusunun tərkibində gəzib dolaşmışdır. Əmir Teymurun ölümündən sonra Şahruxun, Miranşahın və Əbubəkrin xidmətində çalışmışdır. Bir çox əraziləri dolaşdıqdan sonra 1427-ci ildə İstanbula getmiş, bir müddət sonra isə yenidən vətəninə – Bavariyaya geri qayıtmışdır.

30 illik əsirliyi müddətində İohann Şiltberqer tabeliyində olduğu şəxslərlə bərabər, Avropa, Asiya və Afrikanın bir çox ölkələrini – Macarıstan, Bolqarıstan, Valaxiya, Moldova, Ukrayna, Misir, Fələstin, İordaniya, İran, Xorasan, Azərbaycan, Gürcüstan, Dağıstan, Çərkəz, Krım və Mərkəzi Asiyanı gəzib dolaşmışdır. Şiltberqerin “Səyahətnamə”si o dövrdə bu ölkələrin siyasi həyatı ilə bağlı ciddi məlumatları əks etdirməyə də, əsər tarixi-coğrafiyaya aid məsələlərin öyrənilməsi üçün əhəmiyyətlidir. Qeyd edək ki, bəvəriyalı hərbcı İohann Şiltberqer Azərbaycanın Təbriz, Maku, Marağa, Naxçıvan, Əlincəqala, Astarə, Şirvan (Lahic, Şamaxı və Şabran), Şəki və Dərbənd şəhərlərində də olmuşdur.

“Səyahət kitabı”nın “İpək yığılan ölkələr, Persiya və digər krallıqlar” adlanan 33-cü bölməsində alman müəllifi Azərbaycandakı feodallıqlar və şəhərlər haqqında məlumat verir. Təbriz, Sultanıyyə və Rey haqqında məlumat verdikdən sonra Şiltberqer yazır: **“Daha bir şəhər Nuhun gəmisinin dayandığı dağların əhatəsində yerləşən Naxçıvandır. Bu şəhərin ətrafındakı torpaqlar məhsuldardır”**.

Qeyd edək ki, mənbənin həm Kaliforniya Berkley Universitetinin

kitabxanasından əldə etdiyimiz ingilisdilli tam versiyasında, həm də 1984-cü ildə Braunun tərcüməsi əsasında akademik Ziya Bünyadovun redaktəsi ilə nəşr olunan ixtisaslı rusdilli versiyasında bu məlumatlar bir-birini təkrarlayır. Lakin Berkley Universitetindən əldə etdiyimiz “Bavariyalı İohann Şiltberqerin əsirliyi və səyahətləri (Avropa, Asiya və Afrika 1396-1427)” adı ilə nəşr olunmuş səyahət kitabının ingilis dilində olan tam mətni ilə tanış olarkən aydın olur ki, rusdilli tərcümədə bəzi məsələlər və şəhərlərin adı təhrifə uğradılmışdır.

Rus dilində olan versiyada mətnin davamı belədir: **“Sonra isə üç şəhərin ölkəsi gəlir: Marağa, Hilat və Karni. Həmçinin dağlar üzərində yerləşən Maqu adlı şəhər də var.**

... Burada daha bir zəngin ölkə var ki, Gilan adlanır. Hansı ki, orada düyü və pambıq yığılır. Onun sakinləri dəri başmaqlar toxuyurlar. Sonra isə böyük bir vadidə yerləşən şəhər var ki, Rəşt adlanır. Sonra isə Astrabad, hansı ki o da əlverişli mövqedə yerləşir.

Qala divarları qırmızı olan Antioxiya adlı şəhər də var”.

Naxçıvan bölgəsinin şəhərlərindən danışan müəllifin qəflətən Xəzərin cənub sahillərindəki şəhərlər haqqında məlumatlara keçməsi, sonra isə yenidən Şərqi Anadoludan cənubda – Aralıq dənizi sahillərində yerləşən Antioxiya şəhəri haqqında məlumatları qeyd etməsi bir az qəribə görünür. Şəhərlərin ərazi ardıcılığı ilə deyil, qarışıq verilməsi sual doğurur. Elə bu məqsədlə də biz Berkley Universitetinin kitabxanasından əldə etdiyimiz kitaba üz tuturuq və mətnin analoji hissəsi ilə tanış olarkən məsələ aydınlaşır: **“Burda Naxson (Nachson) adlanan daha bir şəhər var; Nuhun gəmisinin dayandığı dağların yaxınlığında yerləşir və bu ölkənin münbit əraziləri var. Burda üç şəhər də var, biri Marağa (Maragara), digəri Hilat (Gelat) və üçüncüsü Kirna (Kirna) adlanır. Hər üçünün torpaqları məhsuldardır. Burada həmçinin dağlar üzərində yerləşmiş**

Beləliklə, Naxçıvanın Nuh yurdu olduğunu bir daha təsdiqləyən ən qədim yazılı mənbələrdən biri kimi təqdim edə biləcəyimiz İohann Şiltberqerin “Səyahət kitabı” həm də Azərbaycanın, o cümlədən Naxçıvanın orta əsrlər dövrü tarixi-coğrafiyası üçün zəngin mənbədir. Qeyd edək ki, əsər üzərində araşdırmalarımız davam edir.

Maku (Meya) adlı bir şəhər də var.

.... Burada pambıq və düyü yetiştirilən və əhalisi dəri ayaqqabılar toxuyan Gilan adlı bölgə də var. İpək örtüklərin (ləçək) toxunduğu böyük bir şəhər də var ki, Rəss adlanır. Həmçinin Strauba adlanan bir şəhər də var.

Digər bir şəhər isə qala divarları qırmızı rəngdə olan Antioxiyadır”.

Bu nəsrin də izahlar bölməsi Novorossiya Universitetinin professoru Braunun şərhlərinə əsaslandığı üçün Kirna – Gərnı kimi, Rəss-Rəşt kimi, Strauba (Strawba) – Astrabad kimi təqdim olunmuşdur. Mətni diqqətlə araşdırdığımız zaman isə aydın olur ki, Şiltberqer ayrı-ayrı ölkələrin şəhərlərindən qarışıq olaraq deyil, Naxçıvan və ətrafındakı ərazilərdən bəhs edir. Məlumdur ki, Naxçıvan ərazisində “Kirna” adlı toponim bu günə qədər qalmaqdadır, Kirna ərazisində nekropol mövcuddur, şəhər mədəniyyətinə aid maddi-mədəniyyət nümunələri tapılmışdır. Nəzərə almaq lazımdır ki, alman müəllif ondan qala kimi deyil, şəhər kimi bəhs etmişdir. Elə bu səbəbdən də, tərcüməçilər və sonrakı tədqiqatçılar tərəfindən orijinal mətnə “Kirna” kimi yazılmış sözün “Gərnı” formasına salınaraq İrəvan yaxınlığındakı qala ilə eyniləşdirilməsi doğru deyildir. Digər tərəfdən aydın olur ki, bəhs olunan dövrdə Kirna ilə yanaşı, Marağa və Hilat da Naxçıvan ölkəsinin tərkibində hesab edilmişdir.

Həmçinin haqqında danışılan Gilan şəhərinin Xəzər dənizinin sahilində yerləşən Gilanla, Rəssin isə Rəştlə eyniləşdirilməsi doğru deyildir. İohann Şiltberqer Naxçıvan ərazisində qalıqları indi də qalmaqda olan Kirandan (Gilan) və orta əsr mənbələrində “ər-Rəss” kimi bəhs olunan Araz çayının sahilində yerləşən “Rəss” adlı şəhərdən bəhs edir. “Strauba” (Strawba) adlanan şəhər isə indiki İran ərazisində yerləşən Astrabad yox, Naxçıvan şəhərindən 12 kilometr cənub-şərqdə yerləşən Astabad orta əsr şəhəridir. Qeyd edək ki, xarabalıqları Babək qəsəbəsinin yaxınlığında qalan bu şəhər orta əsrlərdə hürufiliyin əsas mərkəzlərindən biri, Fəzlullah Nəimi Astabadının doğulduğu yer olmuşdur. 1967-1971-ci illərdə Araz su qovuşağının tikintisi ilə əlaqədar şəhərin xarabalıqları su altında qalmışdır.

İohann Şiltberqerin “Səyahət kitabı”nda Naxçıvan ərazisi ilə bağlı adıçəkilən daha bir yaşayış məskəni Əlincədir. Əlincədən “Aluitze” kimi bəhs edən alman müəllif buranı, sadəcə, müdafiə qalası kimi deyil, şəhər kimi təsvir edir və Əmir Teymurun onu yalnız 16 il mühasirədə saxladıqdan sonra ələ keçirə bildiyini yazır.

Dünən muxtar respublika ümumtəhsil məktəblərində təhsil alan məhdud fiziki imkanlı şagirdlərlə aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir. Muxtar respublikanın ümumtəhsil məktəblərində çalışan psixoloqların iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.

Məhdud fiziki imkanlı şagirdlərlə aparılan işlər və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir

Bildirilmişdir ki, muxtar respublikamızda ümumtəhsil məktəblərinin praktik psixoloqlarla təmin olunması daim diqqətdə saxlanılmış, əksər ümumtəhsil məktəbləri alitəhsilli psixoloqlarla təmin edilmişdir. Belə ixtisaslı kadrlar olmayan təhsil müəssisələrində isə uzun illərin təcrübəsinə malik olan müəllimlərimiz Naxçıvan Müəllimlər İnstitutunda təşkil edilmiş praktik psixoloq kurslarından keçərək həmin vəzifələrə təyin olunmuşlar.

Muxtar respublika ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlarla aparılan işin səmərəliliyinin artırılması üçün praktik psixoloqlar bilməlidirlər ki, hər bir fərdin çatışmazlıqları özünəməxsus olsa da, problemin, ehtiyacların müəyyənləşdirilməsi, tədrisdə daha uyğun planlaşdırma aparılması məqsədilə onların sinif şagirdləri ilə orta q xüsusiyyətləri öyrənilməlidir. Eyni zamanda müəllim və valideynin müraciəti əsasında sağlamlıq imkanları məhdud şagirdlərlə sağlam şagirdlərin bir yerdə təhsil alması kimi izah olunan inkluziv təhsil prinsipinin həyata keçirilməsində mühüm rol oynamaalıdırlar.

Bildirilmişdir ki, sağlamlıq imkanları məhdud uşaqların intellektual səviyyəsinin, istedad və bacarıqlarının inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların məktəbdənkənar tədris müəssisələrinə cəlb edilməsi də diqqətdə saxlanılır. Belə ki, 2013-cü ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud olan uşaqlar musiqi, rəsm dərnəklərinə, şahmat məktəblərinə, idman qruplarına cəlb olunmuşlar.

Vurgulanmışdır ki, bu gün muxtar respublikada inkluziv təhsilə göstərilən dövlət qayğısı bu kateqoriyadan olan uşaqların məktəbdə təhsili üçün geniş imkanlar yaratmışdır.

Piri Nağıyev sonda bildirmişdir ki, Təhsil Nazirliyi ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkilini, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbini, onların cəmiyyətdə fəallığının təmin edilməsini bundan sonra da diqqətdə saxlayacaq və bu sahədə verilmiş tapşırıqların icrasını təmin edəcəkdir.

Sonra Naxçıvan şəhəri 6 nömrəli tam orta məktəbin psixoloqu Gülşən Abdullayevanın, Şəhur rayon İbadulla kənd tam orta məktəbinin psixoloqu Yeganə Axundovanın və başqalarının çıxışları olmuşdur. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

✍️ Sara ƏZİMOVA

Azad Mirzəcanzadə zirvəsi

Dünən Naxçıvan Dövlət Universitetində akademik, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi Azad Mirzəcanzadənin anadan olmasının 85 illiyi ilə əlaqədar “Azad Mirzəcanzadə zirvəsi” mövzusunda konfrans keçirilib.



AMEA Naxçıvan Bölməsi ilə birgə keçirilən elmi konfransı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq tanınmış alimin həyatı haqqında məlumat verib. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qeyd edib ki, Azərbaycan elminin inkişafında mühüm xidmətləri olmuş Azad Mirzəcanzadə ölkəmizdə təbii mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində təbiiqi ilə bağlı problemlər fundamental elmi-nəzəri məsələlər səviyyəsində onun elmi araşdırmalarının əsas mövzusu olub.

Konfransda Azad Mirzəcanzadənin elmi fəaliyyətinin müxtəlif istiqamətlərindən bəhs edən məruzələr dinlənilib, alimin həyat və yaradıcılığına həsr olunmuş slayd nümayiş etdirilib.

Mina QASIMOVA

Hardan hara

Naxçıvan şəhərinin Heydər Əliyev prospektindən görünüşü



Torpağa bağlılıq, yurd sevgisi kimi hisslər hər bir insana xas olan ən yüksək keyfiyyətlərdən hesab olunur. Dədə-babadan bizim camaat arasında tez-tez işlədilan “Biz bir dərinin suyunu içirik” kəlməsi də insanların yurd-yuvaya olan bağlılığından yaranan, yüzillərlə qaynayıb qovuşmuş həmvətənlərin qarşılıqlı məhəbbətinin su qədər sadə və səmimi dillə ifadəsidir. Səyahətsevərlər yaxşı bilirlər: doğma Vətəndən uzaqda, bir yol qovşağındakı təsadüfi bir görüşdə insanların bir-birinə xoş gələn ana dili, yurdunun şirin ləhcəsi qədər digər bir duyğunu düşünmək çətindir. Amma, əslində, insanın burnunun ucunu göynədən hisslər də bundan sonra başlayır: istər uzun illər Vətəndən ayrı yaşayan, istərsə də bir-cə həftəlik səyahətə çıxan insanlara doğma yurdunun şirinliyini yenidən daddıra biləcək nəse təklif etsən, bu, onlara dünyanın ən dəyərli hədiyyəsi olar. Ana torpağın ətrini, suyunun dadını özündə saxlayan, saf, təmiz yurd nemətləri dostların yaddaşında bütün hədiyyəlik əşyalardan daha dərin təəssürat yaradacaqdır.

Yurd sevgisi

Şübhəsiz, hər bir insana doğulub böyüdüüyü torpağın bütün nemətləri həmişə əzizdir. Əvvəllər, yəni dükən-bazarın bu qədər bol olmadığı vaxtlarda səfərə çıxanda ən azından çantamızın bir gözünə kəndin almasından, armudundan, cəvizindən, badamından bir az qoyardılar ki, gedəcəyin yeri əliboş getməyəsən. Tənbəllikdənmi, ya nədənsə o vaxtlar evdən çox deyil, cəmi bir ovuc götürdüyümüz o çərəzin bizim kəndli uşaqlara necə dadlı gəldiyini indi də xatırlayıram. O vaxtdan illər ötür və indi düşünürəm ki, görəsən, adamlara bir süfrə dolusu naz-nemətdən də şirin gələn o yurd matahlarının nə gücü varmış ki, Vətənimizdən kənarda yaşayan dostlarımız onların hərəyə çatın bir-cə tikəsini elə tərifləyər-tərifləyər yeyərdilər ki, adamın özünün də tamahı düşərdi. O dövrlər arxada qalıb və bu gün oturub fikirləşəndə həmin suala daha tez cavab tapıram. Görürəm ki, insan nə qədər dost-tanışlı, nə qədər imkanlı olub kənar məmləkətlərdə qayğısız vaxt keçirsə də, onun həyatında mütləq elə bir gizli qüvvə var ki, bu, gec-tez onu doğulub pərvazlandığı torpağa yenidən çəkəcəkdir.

Zaman sürətlə dəyişir və indi hər günün bir müasir tələbi meydana çıxır. Bununla yanaşı, insanların həyat tərzində torpağa bağlılıq, yurd nemətlərinə olan maraq da dərinləşməkdədir. Qloballaşmanın yaratdığı sürətli informasiya axını, insanların müxtəlif mədəniyyətlərlə tanışlıq imkanlarının artması, müxtəlif milli mətbəx nümunələri, bizim torpaqlarda və iqlimdə yetişməyən əcnəbi bağ-bostan məhsullarının bazar və dükanlarımızda satılması dədə-baba nemətlərimizə olan tələbi azaltmamış, əksinə, onu daha da dərinləşdirmişdir. Bu gün kimsə deyə bilməz ki, muxtar

respublikadan yola çıxıb kənar ellərə qonaq gedən naxçıvanlı dövlət olunduğu yerə hədiyyə kimi əlində hansısa digər ölkənin istehsalı olan məhsullardan bir torba doldurub gedir. Mənim həmkəndlim yazın o sulu göycəsindən tutmuş payızın alyanaq almasına qədər bu torpağın nemətlərindən alıb pay tutur ki, o, hər yerdə uzun müddət anıla biləcək bir ləzzətlə qarşılasın. Birdən olar, bazardan ağlabatan bir hədiyyə ala bilmədikdə, Duzdağın bir-cə parça ağ duzu, Naxçıvanın bir şüşə “Sirab” suyu və Azərbaycanın hər yerində çoxdan tanınmış bir dəstə Naxçıvan lavaşı da sizin etibarlı hədiyyəniz ola bilər. Amma sən demə, bunlar hələ az imiş. Artıq deyirlər ki, Naxçıvandan Bakıya və ölkəmizin digər yerlərinə adamların damaq dadını unutmaması üçün hər gün nə qədər içməyə və çay dəmləməyə Batabat suyu daşınır. Ölkəmizin paytaxtındakı restoranlarda Naxçıvandan gətirilmiş quzu ətidən kabab təklif olunsay, təəcübünmən. İmkan varsa, niyə olmasın? Bu yaxınlarda dostlarımdan biri hər il mart ayı boyunca Moskvaya Ordubad tərxunu göndərməklə yaxşı pul qazandığını danışmışdı. İşin sirri bəlli idi... Ancaq bir həqiqət də var ki, əgər kiminsə işləri başqa yerdə daha sərfəlidirsə, onun bu nemətlərin əsl ləzzətini dadmaq üçün doğma torpağa daha sıx bağlanması lazımdır. ...Daha sıx əlaqələr, daha sıx gəliş-gediş. Bir vaxtlar Bakıya uçmaq üçün güzəştli biletlə belə, pul tapa bilməyən naxçıvanlılar indi “biznes klas” demədən hamıdan daha mobil və səyahətsevər olublar. Get-gedə imkanları artan, iş-güc sahibi olan naxçıvanlılardan birini gündən-günə abadlaşan kəndinə, el-obasına baş çəkdiyində ata həyətidəki arxın kənarındakı yarpızları bir-bir ox-

şaya-oxşaya yığıb həzin zümzümə etdiyini görsəniz, inanın ki, o anda onun ürəyindən bir hiss – “hara getsəm, harda yaşasam da, bu dünyanın ən inkişaf etmiş, ən sakit, ən təmiz, ən isti yeri Naxçıvandır” keçir. Onun ürəyindən keçən bu hisslərin yaranmasına səbəb olan Naxçıvanı yaradan da, quran da yurd sevgisidir. İldə bir dəfə torpaq ətri, su həsrəti, yurd həsrəti ilə Naxçıvana gələn, onun müasir görünüşündən heyretini gizlədə bilməyənlərdən fərqli olaraq, qəlbində yurd, Vətən sevgisi

yaşadan insanlar bu diyarı güclü, yenilməz bir məmləkətə çeviriblər.

Bu gün Naxçıvanda hansı sahəyə baxsaq, orada geniş islahatların aparıldığını şahidi olarıq. Ötən dövr ərzində elə böyük nailiyyətlər əldə edilib ki, bu uğurların blokada şəraitində qazanılması, doğrudan da, möcüzədir. Naxçıvanın inkişafdan intibaha qovuşması düzgün idarəetmənin nəticəsi, Vətən sevgisi, yurd sahibliyinin misilsiz nümunəsidir. Muxtar respublikanın bugünkü yüksəlişi 5 minillik tarix boyu yaradılan intibahların ən uca zirvəsində dayanır. Bütün sahələrdə analoqu olmayan uğurlar ona görə qazanılır ki, burada həm ulu öndərimiz Heydər Əliyevin yolu sədaqətlə davam etdirilir, həm də hər kəs öz işinə məhəbbətlə yanaşır. Məmurundan fəhləsinə qədər hamı “öncə Vətən” deyir! Naxçıvanlılar Vətəni üçün əlindən gələni edib, canını belə, əsirgəməyib.

Vətən sevgisi üzərində ucaldılan müasir Naxçıvan bu gün daha möhtəşəm və daha əzəmətli görünür. Muxtar respublikada genişmiqyaslı tikinti və quruculuq işlərinin aparılması, yolların və körpülərin salınması, istehsal müəssisələrinin istifadəyə verilməsi, sənaye və kənd təsərrüfatının inkişafı, on minlərlə iş yerlərinin açılması, məktəblərin, xəstəxanaların, idman komplekslərinin, kənd və xidmət mərkəzlərinin inşası, yaşayış binalarının yenidən qurulması, elektrik, su və qaz təminatının, insanların rifahının yaxşılaşdırılması regionda həyata keçirilən tədbirlərin yalnız görünən tərəfidir. Naxçıvanın işıqlı gələcəyi nəminə elə möhtəşəm tədbirlər həyata keçirilir ki, bu gün biz onların mahiyyətini tam dərk edə bilmirik.

Bəli, Vətən, yurd sevgisinin, torpaq təəssübünün nəticəsi budur.

Əli CABBAROV

Hüquqi maarifləndirmə günün tələbidir

Sual: Vətəndaşın şəxsiyyət vəsiqəsi hansı hallarda ondan müvəqqəti alınır?

Cavab: Vətəndaşın şəxsiyyət vəsiqəsi müvəqqəti olaraq iki halda ondan alınır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”yə əsasən, vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsi, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti müvafiq olaraq çağırışçıdan (kursantdan) şəxsiyyət vəsiqəsini təqdim etməyi tələb edir. Həmin vətəndaş şəxsiyyət vəsiqəsini təqdim etmədikdə, şəxsiyyət vəsiqəsinin olmamasının səbəbləri və ya şəxsiyyət vəsiqəsinin harada olması haqqında izahat yazır. Müvəqqəti alınan şəxsiyyət vəsiqəsi hərbi xidmət başa çatanaqədər saxlanılmaq üçün vəsiqə verən orqana göndərilir. Şəxsiyyət vəsiqəsini geri alarkən hərbi vəzifəli hərbi biletdə onun qeydiyyatda olması barədə qeydi vəsiqə verən orqanın məsul əməkdaşına təqdim etməlidirlər. Həminin barəsində həbs və ona alternativ qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş vətəndaşdan şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.

Şəxsiyyət vəsiqəsinin girov götürülməsi və vətəndaşdan alınması yuxarıda qeyd olunan hallar istisna olmaqla qadağandır.

Vətəndaş öldükdə onun şəxsiyyət vəsiqəsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana təhvil verilir və həmin orqan vətəndaşın ölümünü qeydə aldıqdan sonra şəxsiyyət vəsiqəsini vəsiqə verən orqana göndərir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsi

İtmişdir

Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 30.07.2012-ci il tarixdə Naxçıvan şəhər sakini Abbasov Oktay Əsgər oğlunun adına verilmiş 1580^A nömrəli torpaq sahəsinin A-007263 nömrəli plan və ölçüsi itdiyindən etibarsız sayılır.

Allah rəhmət eləsin

Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Xuraman Hacızadə və poliklinikanın kollektivi iş yoldaşları Rəifə Həsənovaya və Tahirə Hüseynovaya, əzizləri

PAKİZƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir. Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi iş yoldaşları Mübariz Məmmədova, atası

RAMİZ MƏMMƏDOVUN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir. Naxçıvan Dövlət Universitetindən Yunis Rüstəmli Etibar Məmmədova, anası

BÜLBÜL XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir. Naxçıvan Dövlət Universitetinin Baytarlıq kafedrasının əməkdaşları Etibar Məmmədova, qayınanası

RÜBABƏ XANIMIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000,
Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir
və onlar geri qaytarılır

Nömrəyə məsul: Səbuhi Hüseynov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilir və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 1061